

## TƏSVİRİ

Öz G4K 2 vuruşlu, 41.5CC, 2.2KW benzin mühərrikindən istifadə edən lavanda yığma maşını, çıxış gücü 4 vuruşdan böyükdür, lütfən nəzərə alın ki, mühərrik yağının benzinə nisbəti 25: 1-dir. Performans daha sabitdir və yüksək temperaturda sönməyəcək. lavanda yığmaq daha səmərəlidir və məhsuldarlıq əl əməyindən 40 dəfə çoxdur.

Lavandanın aşağı hündürlüyünə görə, adi kombaynlar insanların onları yığmaq üçün əyilməsini tələb edir, bu da uzun müddət işlədikdən sonra onları narahat edir. Biz rəf dizaynı əlavə etdik və yığımın hündürlüyü 20 sm tənzimləmə bilər ki, bu da lavanda fermalarının əksəriyyətinə mükəmməl uyğun gəlir və lavanda və digər çiçəkləri yığmaq üçün sağ əldir.


## ÜSTÜNLÜK

1. Ötürücü tipli qapaq dizaynı, yüksək möhkəmlik, boş deyil, çay toplama prosesi daha rahatdır.
2. Rəflər və təkərlər ilə bədəndəki yükü azaldaraq əyilməyə ehtiyac yoxdur.
3. Debriyaj və tənzimləyicinin inteqrasiya olunmuş dizaynı, yüksək möhkəmlikli ərintidən hazırlanmışdır, xidmət müddəti 100% artmışdır.
4. Daha yüksək güc və daha kifayət qədər hava həcmi üçün müstəqil dizayn edilmiş ventilyator bıçağı və fan örtüyü, plastik fan və alüminium fan mövcuddur.


## ƏTRAFLI



Özümüz tərəfindən hazırlanmış benzin mühərrikimiz aşağı səs-küyə, kifayət qədər gücə və daha çox yanacaq qənaətinə malikdir.



Səkkiz il bundan əvvəl biz digər həmyaşdrları kimi keyfiyyətsiz sürət qutusu aksesuarlarından istifadə etməklə kifayətlənmirdik. Maşının ömrünü 100% artıran öz sürət qutusu komponentlərimizi yaratmaq üçün yüz minlərlə dollar xərclədik.



SK5 karbon alət poladı yüksək sərtlik və güclü aşınma müqaviməti ilə söndürülmüşdür. 1 sm qalınlığında budağı birbaşa kəsə bilər.

## SPESİFİKASIYA

Lavanda kombaynlarının spesifikasiya siyahısı:

Model	DL-4CP-1210W
Mühərrik modeli	G4K
Kəsmə eni	1210 mm
Mühərrikin gücü	2.2kw / 2.9HP
Mühərrikin vuruşu	2 vuruş
yerdəyişmə	41.5CC
Soyutma növü	Hava soyutma
Bıçaq növü	Düz / Əyri tip
Qablaşdırma ölçüsü	142 x 52 x 45 sm
Çəki	50kq

[Bir Kişi İstifadəsi Lavanda Otu Biçənlərinin](#) hamısının spesifikasiyası .

Model	Kəsmə eni	Mühərrik	Güc
DL-4CP-1210W	1210/1140/1000 mm	G4K	2,2 KVt
DL-4CH-1210W	1210/1140/1000 mm	G4K	2,2 KVt

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər.

## FOTOLAR



力. 1155cm

## Tea Harvester With Wheels DL-4CP-1210W



**Cutting Width 121cm**

**Straight / Curved Blade**

**Adjusting Height: 200 mm**

**L:120cm W:155cm H:140cm**

Website: [delijx.com](http://delijx.com) Email: [info@delijx.com](mailto:info@delijx.com)  
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

















ƏLAQƏ

**Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.**



**↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑**



Quanzhou Deli Agroforestrial Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : [info@delijx.com](mailto:info@delijx.com)

Web: [www.delijx.com](http://www.delijx.com)

**Can ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓**